

## ◆ P o e z i y a



*Rafiq YUSİFOĞLU*

### **SƏN MƏNİM ÖMRÜMÜ UZAT, ALLAHIM!**

Güman sənə qalıb, bizə et kömək,  
Görüm doğma yurdu azad, Allahım!  
Gözümdə qalmasın bir arzu, dilək,  
Sən mənim ömrümü uzat, Allahım!

Necə kam almamış dünyadan köçək?  
Ömür kitabımız hələ ağ qalıb.  
Hələ dərmədiyim nə qədər çiçək,  
Hələ çıxmadığım neçə dağ qalıb...

Viranə yurd yeri könül dağlayır,  
İgidlər, bağlanan yolları açın!  
Həkəri, Bərgüşad mənsiz çağlayır,  
Yolumu gözləyir Kəlbəcər, Laçın.

Cəbrayıl, Füzuli tənha darıxır,  
Zəngilan ilanlar yuvası olub.  
Hər gecə başımda şimşəklər çaxır,  
Tənha bulaqların gözləri dolub.

Ocağı soyuyub bizim ellərin,  
Nə qədər yarımçıq tikili qalıb.

Hər il Çardaxlıda açan güllərin  
Gözləri yoluma dikili qalıb.

Tar-kaman gələcək dilə Şuşada,  
Qəmli könülləri güldürəcəyəm.  
Nə qədər işim var hələ Şuşada,  
Hələ Qubadlıdan gül dərəcəyəm.

Araz sahilinin tər bənövşəsi  
Mənim həsrətimdən solub, İlahi!  
Torpağa gömülüb çinar meşəsi,  
Kötüklər baş daşı olub, İlahi!

Gözümün önünü tutsa da duman,  
Yaşamaq həvəsim sönməyib hələ.  
Doğma bulaqlardan su içən zaman  
Gözlərim bulağa dönməyib hələ.

Çağlayan çayların kefi çağ deyil,  
Dağlar doğma hənir eşitsin gərək.  
Üşüyən kəndləri od-ocaq deyil,  
Bizim nəfəsimiz isitsin gərək.

Güman sənə qalıb, bizə et kömək,  
Görüm doğma yurdu azad, Allahım!  
Gözümdə qalmasın bir arzu, dilək,  
Sən mənim ömrümü uzat, Allahım!

### **SINAQ MEYDANIDIR BU QOCA DÜNYA**

Sınaq meydanıdır bu qoca dünya,  
Həyatda hər dərdin bir əlacı var.  
Bəzən var-dövlət də köməyə gəlmir,  
İnsanın insana ehtiyacı var...

Adamın içindən qara zülməti  
Bircə təbəssüm də əridə bilər...  
Yalnız bir fədakar ömür yoldaşı  
Hönkürən üpəyi kiridə bilər...

Qəlbində eşq varsa, çiyinlərində  
Ən ağır yükü də daşımaq olar.

Bir könül sirdaşı dayağın olsa,  
Əlsiz, ayaqsız da yaşamaq olar...

## ADAM YOXDU

*Kaman ustası Habil Əliyevin xatirəsinə*

Uca dağlardan enmişəm,  
Zirvələrdə odam yoxdu.  
Qartal kimi qıy vurardım,  
İndi səsım, sədam yoxdu...

Uçdu əlimdən su sonam,  
Lazım gələndə susanam,  
Bilirəm adi insanam,  
Bircə damcı ədam yoxdu...

Ömür qandı, zaman zəli,  
Az qalırım olum dəli,  
Dəyməyib anamın əli,  
Yeməyimdə o tam yoxdu...

Özümə deyiləm hakim,  
De, nə qədər xiffət çəkim?  
Sığallasın başımı kim? –  
Anam yoxdu, atam yoxdu...

Eşq selləri axıb gedib,  
Doğmaları yığıb, gedib,  
Yaşlılarım çıxıb gedib,  
Dərdləşməyə adam yoxdu...

## YAZIĞIM GƏLİR

Hamını oyuna salan bir çıxılmaz oyundadı,  
Özünə qənim kəsılən bəşərə yazığım gəlir...  
Kaftarkoslar arasında öz canının hayındadı,  
Qaçmağa məqam axtaran bu şirə yazığım gəlir...

Günəşin gözəl üzünü nə qədər gizlətsin duman?  
Qoynuna çaylar axıtsan, gölməçədən olmaz ümman,  
Zər qədrini zərgər bilər, çəkməçidən papaq umma,  
Nadanların dodağında şeirə yazığım gəlir!

Hər işdə qazanc axtaran gedib baqqal olmalıdı,  
Sözün yerini bilməyən yüngülsaqqal olmalıdı,

İstedadı haqdan gələn üzü haqqa olmalıdı,  
Kimdənsə sədəqə uman şairə yazığım gəlir...

### **BAŞIN SAĞ OLSUN, VƏTƏN**

Haqsızlığa göz yuma bilməyən,  
Haqq yolunda şəhid olub, gözlərini yumdu...  
O, sənin əsl balandı, Vətən,  
Kim ki, sənin uğrunda şəhidlik zirvəsi umdu...  
Övladı şəhid olmağa hazır olmayan xalqın  
Özü şəhid olmağa məhkumdu...  
Başın sağ olsun, şəhidlər anası Vətən!  
Başını uca tut,  
Ömrümüzün mənası Vətən!

### **BİR QOCAMAN DAĞAM MƏN**

Hərdən qəlbimdən keçir  
Şimşək olub çaxam mən!  
Sevgisiz könülləri  
Yandıram mən, yaxam mən!

Ürəyim min həvəsdə,  
Sevəydim son nəfəsdə.  
Solən güllərin üstə  
Yağış kimi yağam mən!

Biçənəkdə qaya var,  
Yanında bir taya var.  
Harda hiylə, riya var,  
Bil ki, orda yoxam mən...

Aylar, illər yorğunu,  
Tanrı sanır doğrunu!  
Zülmətlərin bağrını  
Dəlib keçən oxam mən!

Eşqdir başımın tacı,  
Dərdlərimin əlacı,  
Olsam da sevgi acı  
Könlü-gözü toxam mən!

Nifrət tunc, sevgi zərdi,  
Gülümü sevgi dərdi,

Azmandı sevgi dərdi,  
Gücüm çatmır yıxam mən!

Bir ürəyi saf gələ,  
Qəlbində insaf gələ,  
Sevinib gülə-gülə  
Pişvazına çıxam mən!

Bülbül kimi ötürəm,  
Vaxtım var köks ötürəm?  
Təzə güllər bitirən  
Bir qocaman dağam mən!

### **AĞ ATLI OĞLANIN OLA BİLMƏDİM**

Solan çiçəklərin üzü gülmədi,  
Heç kəs zorla yağış yağdıra bilməz.  
“Əlvida” bircə söz, bircə kəlmədi,  
Amma qarşısında dağ dura bilməz!

Eşq çəkər hər qəlbin haqq-hesabını,  
Hərə özünə yar seçər, – bilirsən!  
Tapa bilməyirsə bablı babını  
Günü ah-vay ilə keçər, – bilirsən!

Məndən umduğunu ala bilmədin,  
Budur ürəyini yoxsa üşüdən?  
Ağ atlı oğlanın ola bilmədim,  
Axı nə umurdun ağsaç kişidən?!

Qış ilə dostluğu tutmaz baharın,  
Sevdalı ürəyin qaynar ocaqdır...  
Gələcək nə vaxtsa sevgi qatarın  
Səni çəmənələrə aparacaqdır...

Ürək məhəbbətsiz çətin keçinə!  
Nur olub ömrünə töküləcəyəm.  
Sonra da qoşulub qışın köçünə  
Uca zirvələrə çəkiləcəyəm...

### **SEVGİ QATARINA GECİKSƏN ƏGƏR**

Yazırsan ki, məndən sevgi istəmə,  
Ürəyim köksümdə fəğan qoparır...

Həsrətin sel kimi axır üstümə,  
Ötən sevdaları yuyub aparır...

Geymişən əyninə qısqanclıq donu,  
Nələr düşünürsən baxıb güzgüyə?  
Məbədlər boş qalmır, bilirsən bunu,  
Öz tale payını vermə özgəyə....

Çətin ki, kiməsə əyiləm, ay qız,  
Niyə həvəslisən könül qırmağa?  
Mən yuva dağından deyiləm, ay qız,  
Vaxtım var heç təzə yuva qurmağa?!

Sevginin önünü kəsmək çətindi,  
Yığılıb, yığılıb, gölə dönəcək.  
Nə vaxtsa uçurub bərəni, bəndi  
Bir qorxunc, amansız selə dönəcək...

Göz açıb yumunca ömür qurtarır,  
Günlərin ah-vayla ötüşüb sənin.  
Min il gözlədiyn qismət qatarı,  
Axır ki, yanına yetişib sənin...

Zamanın hökmünü bilmirsən məgər?  
Onsuz da bu dünya deyil özündə.  
Sevgi qatarına geciksən əgər,  
Tənha qalacaqsan bu yer üzündə...

---

**Hörmətli Rafiq müəllim!**

*Sizi – tanınmış şair, ədəbiyyatşünas-alim, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisini 70 illik yubileyiniz münasibəti ilə “Azərbaycan” jurnalında çalışın həmkarlarınız ürəkdən təbrik edir. Siz keçən əsrin 70-ci illərində ədəbiyyata gəldiniz və elə ilk gəlişinizlə diqqəti cəlb etdiniz. Sizin bir alim kimi yazdığınız “Azərbaycan poeması: axtarışlar, perspektivlər”, “Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” və başqa əsərlərinizin ədəbiyyatşünaslıq elmimizdə öz yeri və çəkisi var. Rafiq müəllim, Siz uşaqlarımızın ədəbi zövqünün formalaşmasında və ümumiyyətlə, tərbiyəsində çox gərəkli işlər görürsünüz. Sizi yubileyiniz münasibəti ilə bir daha təbrik edir, Sizə möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.*

**Hörmətlə,  
İntiqam QASIMZADƏ**